



Vaqif YUSİFLİ,  
filologiya elmleri doktoru

# "SİNƏMDƏ DƏNİZTƏK FİKİR ÇAĞLAYIR"

Telli Sənəm Borçalı elə təxəl-lüsündən göründüyü kimi Borçalı elindəndir. Borçalı Azərbaycan saz və söz sənətinə görkəmli aşıqlar, şairlər bəxş edib. Sənəm xanım da bu saz-söz karvanına qoşulanlardan biridir və artıq yeddi şeir kitabı işıq üzü görüb. "Adın çıçəkləyir do-daqlarında" onun lap axırıcı kitabıdır. Bir şairi tanımaq, onun şeir dünyasına vaqif olmaq üçün nəinki yeddi şeir kitabı, elə biri bəsdir.

Türkün yenilmeyən dəyanətindən,  
Əzəmət payını alıb Borçalı.  
Zümrüt çəşmələri basıb bağırna,  
Könül laylasını çalıb Borçalı.

Bir bax ürəyimin yaz havasına,  
Əsir gözəlliyyin naz havasına.  
İrfana köklənmiş saz havasına,  
Əbədi mehrini salıb Borçalı.

Min ildi zamanla girib savaşa,  
Haramın yolunu tutubdu daşa.  
Sazıyla, Sözüylə verib baş-başa,  
Qeyrət qalası tek qalıb Borçalı.

Borçalıya, doğulduğu torpağa  
böyük sevgilərin ifadəsidir bu  
şeir.

Borsalı deyəndə ilk yada düşən  
söz adamı Zəlimxan Yaqub yada  
düşür. Ruhu şad olsun Zəlimxanın. Özü cismən aramızda yoxdu,  
amma şeir-sənət dünyamızda də-  
rin izlər buraxıb- o, Azərbaycan  
poeziyasında qoşmanın, gərayılı-  
nın, ümumən heca şeirinin müasir  
örnəklərini yaratdı, klassik  
aşiq sənətinin ənənələrini müasir  
şeir mədəniyyəti ilə birləşdirdi və  
sübut elədi ki, "köhnə havalarda"  
da təzə notlar səslənə bilər. Telli  
Sənəm Borçalı da öz şeirlərində  
Zəlimxan yolunu tutub. Onun ki-  
tabda toplanan bütün şeirləri heca  
vəznindədir, özü də çoxu qoşma-  
dır. Və deyim ki, Telli Sənəm Bor-  
çalı qoşmanı məhz qoşma kimi  
yazır, o şeir formasının bütün qay-  
da-qanunlarına əməl edir, amma  
ən əsası odur ki, hər qoşmasında  
təzə söz deməyə çalışır və əksər  
hallarda buna nail olur. Misal  
üçün anasına həsr etdiyi bir qoş-  
masına dimqət yetirək:

Hərdən gözlərimdə bir yaz buludu,  
Könül gülşənimin yamyışlı otu.  
Qəlbimin aetəsi, könülümün odu,  
Ruhumun sönməyən közüdü anam!

O mənim qəlbimdə bir dağ ləlesi,  
Camalı nur saçan işıq halası,

Könlümə sapılıb o şirin səsi,  
Çağlayan sazımı, sözümdü anam!

Telli Sənəm Azərbaycanı sevir-  
bu sevgi onun şeirlərinin mayasi-  
ni təşkil edir desəm,- səhv etmə-  
rəm. Azərbaycanı sevmək onun

ları saübüt edir ki, Telli Sənəm  
Borçalı sözü ehya etməyə, təzə,  
orijinal təşbihlər işlətməyə çalışır.  
"Şindi dağları" şeiri də maraqla  
oxunacaq şeirlərdən biridir. Mənə  
bu kitabda ən uğurlu şeir təsiri ba-  
ğışlayan "Kəkliyin səsi" oldu:

Bu dağlar, qayalardar çıçək qoxuyur,  
Mamırlı dağlarda sükut oxuyur,  
Sanki yamaclarda xalça toxuyur,  
Dağlara çilənib kəkliyin səsi.

Sinəmdə köklənmiş saza soykənib,  
Ruhumu oxşayan naza soykənib,  
Qışla vidalaşıb, yaza soykənib,  
Çiçək-ciçək dinib kəkliyin səsi.



tarixini, mədəniyyətini, dahlərini  
semək deməkdir. Təbiətini, onun  
gözəlliklərini sevmək deməkdir.  
Bir sözlə, Vətən sevgisini hər sev-  
gidən uca tutur. Telli Sənəm özü-  
nü bu Vətənin bir zərrəsi sayır,  
Vətənə sevgisini "Mən kiməm"  
şeirində ifadə edir:

Bəxtimin üzüne sökülməyib dan,  
Arzum ümidi yixilib atdan.  
Köksündə Qarabağ ağrısı yatan,  
Yaralı sözümdən soruş, mən kiməm.

O, azərbaycanın şəhərlərinə,  
kəndlərinə, təbiətinə aid çoxlu  
şeirlər yazıb və hər şeirində də  
çalışıb ki, hansı məkandan söz  
açırsa, o yerin-o yurdun konkret  
cizgilərini təsvir etsin. Gədəbəy-  
dən söz açan şeirində onu "Dübeyti", "Baş Saritel" saz havaları-  
na bənzədir, Şəkidən söz açanda  
yazır ki: "Bu yerlər hünərin gülüs-  
tanıdır", Şamaxını "Su içib Xaqa-  
ni misralarındane, İrfan dünyasını-  
nın haqqı-salamı" misralarıyla  
yad edir, Gəncəyə həsr etdiyi şeir-  
ində deyir ki: "Açıb əllərini gö-  
yüñ üzünə, cinarlar Tanrıya dua  
oxuyur".

Onun şeirlərində ənənəvi tə-  
biət mövzuları (dağa, yaylağa və  
s.) da diqqəti cəlb edir və Telli Sə-  
nəmin bu tipli şeirlərində onun ax-  
tarsı həvəsini, sözə dirilik vermək  
canatımını görürük. Amma nə ya-  
zırsa-yazsın hər şeirində təbiət, sə-  
mimi hissələrini qələmə alır. "Çeş-  
mə-dağ ovcunda nurlu piyale. Ya-  
macın üzündə öpüşdü lalə. Nənə-  
min saçıdır o gur şəlalə"-elə dağ-  
lara həsr edilmiş şeirin bu misra-

Telli Sənəm Borçalının sevgi  
şeirləri də təbii yaşantıların ifadə-  
si kimi diqqəti cəlb edir. Bu şeirlər-  
də həsrətin də, sevincin də, ay-  
rılığın da, sevgini tərənnümün də  
öz məxsusi çalarları var. Hər hal-  
da sevgi hissələrini qələmə alanda  
standart, şablon, trafaret sözlər-  
dən, kəlmələrdən imtiha etmək la-  
zımdır. Telli Sənəmin bir çox sevgi  
şeirləri bu təsirdən, bu ənənə-  
dən yaxa qurtarmayıb, amma elə  
şeirləri də var ki, o şeirlərdə orijinal  
ifadələr diqqəti cəlb edir.

Yenə əsir ayrılığın yelləri,  
Ürəyimdə duyğularım qar ağları.

Bu iki misra göstərir ki, sevgi  
haqqında yazanda gərək metafora-  
rularla, təşbihlərlə işləyəsən.  
"Ürəyimdə duyğularım qar ağları"-  
orijinaldır.

Dünyaya səninçün gəlim yenidən,  
Məni layla-layla səsin oxşasın.  
Ömrümü bir zərif boyunbağıtək,  
Tanrı işıq kimi qəlbindən assin.

Təbii hissələrdir.  
Onun mənim fikrimcə ən gözəo  
sevgi şeiri "çıçək dər alnımın qır-  
ışlarından"dır. Bu şeirdə bir se-  
vən ürəyin iztirabları ilə sevinci  
bir-birini evəz edir. Telli Sənəm  
Borçalının Qarabağa həsr olunan  
şeirlərində həm həsrət var, həm  
də ümidi. "ağlama Qarabağ, şu-  
şam, ağlama"-elə şeirin adından  
da görünür ki, Tellim Sənəm hançı  
hissələrə yaşayır. "qələbə etirli bir  
gün gələcək Ağlama Qarabağ,  
Şuşam, ağlama!".

Telli Sənəm Borçalıya yeni  
yaradıcılıq uğurları arzulayıram.  
Qoy o Zəlimxan yolundan, saz  
dünyasından heç vaxt ayrılmassisn.